

iqtisadi qüdrətiniz naminə!



TİSADİYYAT

Həftəlik iqtisadi, ictimai-siyasi müstəqil qəzet

Qiyməti razılaşma yolu ilə

Qəzet 1999-cu ildən çıxır

Rio-de-Janeyroda da idmançılarımız vətənpərvərlik, peşəkarlıq, əzmkarlıq göstərərək ölkəmizi layəqətlə təmsil edəcəklər

Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin iyulun 18-də rəsmi yoxlaşma mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlətimizin başçısı mərasimdə nitq söyləmişdir. O, demişdir:

Bildiyiniz kimi, avqustun 5-də Rio-de-Janeyroda XXXI Yay Olimpiya və Paralimpiya Oyunları keçiriləcəkdir. Bu gün bu rəsmi mərasimdə biz idmançılarımızı Olimpiya Oyunlarına yola salırıq, onlara uğurlar arzulayırıq. Əminəm ki, həm olimpiyaçılar, həm paralimpiyaçılar ölkəmizi layəqətlə təmsil edəcəklər və Vətənə böyük qələbə ilə qayıdacaqlar.

Bu Oyunlarda Azərbaycan Olimpiya komandası böyük heyətlə - 56 idmançı ilə iştirak edəcək. Lisenziyaların sayı isə 57-dir. Bu, keçən Yay Olimpiya Oyunlarından çoxdur. Biz London Yay Olimpiya Oyunlarında 53 idmançı ilə iştirak etmişik və bildiyiniz kimi, böyük qələbə - 10 medal qazanmışıq, onlardan 2-si qızıl medalıdır. Bu dəfə isə daha da böyük heyətlə iştirak edəcəyik və əlbəttə ki, yaxşı nəticələr gözləyirik. Bunu deməyə əsas var. Çünki idmançılarımız son dörd il ərzində müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında bizi sevindiriblər, ölkəmizin şöhrətini ucaldıblar və müxtəlif yarışlardan Vətənə böyük qələbələrə qayıdıblar. Əminəm ki, Rio-de-Janeyroda da idmançılarımız vətənpərvərlik,

peşəkarlıq, əzmkarlıq göstərərək ölkəmizi layəqətlə təmsil edəcəklər.

Prezident Azərbaycanda idmanla, Olimpiya hərəkəti ilə bağlı məqsədyönlü siyasət aparıldığını vurğulamış, demişdir: - Məhz bu siyasət nəticəsində biz bu gün bu uğurlar haqqında danışa bilərik. Düşünülürsü siyasət, məqsədyönlü işlər idmanı Azərbaycanda, cəmiyyətdə önəmli bir ictimai amilə çevirmişdir. Bu gün idmançılara cəmiyyətdə çox böyük hörmət var. İdmançılar cəmiyyətdə layiqli yer tutublar. İdmanla məşğul olmaq istəyənlərin sayı getdikcə artır. Bunun əsas səbəbi idmançılarımızın uğurlarıdır və idmançılara göstərilən dövlət qayğısıdır. İdmançılardan bütün problemləri öz həllini tapır. Artıq 20 ilə yaxındır ki, hər il ənənəvi olaraq idmançılara, idman mütəxəssislərinə, vətənlərə dövlət tərəfindən mənəzillər verilir. Hər il 20-30 mənzil verilir.

Prezident İlham Əliyev Azərbaycanda idman infrastrukturundan danışmış, qeyd etmişdir ki, son illər ərzində bölgələrdə 40-dan çox Olimpiya idman mərkəzi yaradılmışdır, tikilmişdir. Bakıda isə idman infrastrukturunu ən yüksək səviyyəyə gətiririk. Təkcə son bir-iki il ərzində bir neçə gözəl, möhtəşəm idman obyektini istifadəyə verilmişdir - Milli Gimnastika Arenası, Bakı Olimpiya Stadionu, Beynəlxalq Atıcılıq Mərkəzi, Su İdmanı Sarayı. Bu idman obyektləri, eyni zamanda, gözəl memarlıq əsərləridir. Bu binalar, bu qurğular Bakı daha da gözəlləşdirir.

Dövlət başçısı son vaxtlar beynəlxalq idman yarışlarının ölkə-

mizdə keçirilməsini qeyd etmişdir: - İldən-ildə bu yarışların sayı da artır və səviyyəsi də yüksəlir. Bu gün dünya, Avropa çempionatlarının Azərbaycanı keçirilməsi adı hala çevrilib. Əgər əvvəlki illərdə, xüsusilə 2000-ci illərin əvvəllərində hansısa gənclər və yaxud da yeniyetmələr arasında Avropa və ya dünya çempionatı keçirilirdisə və biz bundan fərhlənirdiksə, bu gün dünya çempionatları, Avropa çempionatları, Olimpiya Oyunlarına təsnifat turnirləri, müxtəlif digər beynəlxalq yarışlar Azərbaycanda demək olar ki, ildə bir neçə dəfə keçirilir. Bu, beynəlxalq idman aləmi tərəfindən bizə göstərilən böyük hörmətdir. Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi Azərbaycanı idman sahəsində görülən işlərə çox yüksək qiymət verir.

Biz öz yolumuzla gedirik. İdman uğurları ölkəmizin uğurlarının tərkib hissəsidir. Ancaq güclü dövlətlərdə güclü idman var. Azərbaycan inamla, uğurla inkişaf edir, 2016-cı ildə də qarşıda duran bütün vəzifələr icra edilir. Azərbaycan bölgədə təhlükəsizlik, sabitlik və inkişaf məkanıdır. Əminəm ki, bizim rolumuz həm bölgədə, həm dünyada getdikcə artacaq.

Sonra gənclər və idman naziri Azad Rəhimov çıxış etmişdir.



Bioleji Təbabət Klinikası Almaniya - Azərbaycan

Üstünlükləri:

Özünübərpə və müdafiə mexanizmlərinin pozulmuş funksiyalarının bərpası
Xəstəliyin deyil xəstənin müalicəsi
Yalnız təbii tərkibli potensiyalaşdırılmış dərman preparatlarından istifadə

MÜAYİNƏLƏR:

- Avtomatlaşdırılmış müasir laboratoriya vasitəsilə biokimyəvi, hematoloji, klinik analizlər
- Çoxfunksiyalı, məsafədən idarə olunan rəqəmsal rentgen vasitəsilə onurğa, sümük- oynaq xəstəliklərinin müayinəsi
- Qaranlıq sahəli mikroskop vasitəsilə qanın funksional və keyfiyyət analizi
- 4D rejimli USM aparatı vasitəsilə ginekoloji, baş- beyin və qarın boşluğunun müayinəsi
- KT (kompüter tomoqrafiya)
- İkienerjili-rentgenoloji densitometr vasitəsilə sümük-oynaq xəstəliklərinin müayinəsi (osteoporozun erkən aşkarlanması)
- Videoendoskopiya (bronxoskopiya, qastrokopiya, kolonoskopiya, kolposkopiya)
- AFGEN Genetik diaqnostika mərkəzi (Türkiyənin Ege Universitetinin professoru Afiq bərdəlinin rəhbərliyi ilə fəaliyyət göstərən müasir laboratoriyada bütün növ genetik xəstəliklərin dəqiq analizləri aparılır)
- BRD (biorezonans diaqnostika)- vasitəsilə virus və qurd xəstəliklərinin müayinəsi və müalicəsi
- EEQ -beyin hüceyrələrinin aktivliyi öyrənilir
- PZR laboratoriya aparatı vasitəsilə dəqiq və keyfiyyətli analizlər
- Elektromiografiya - periferik sinir sistemi xəstəliklərinin diaqnostikası və oxşar xəstəliklərlə differensial diaqnostikası aparılır.

MÜALİCƏLƏR:

- Plazmaferez
- Homeosiniatriya
- Ozonoterapiya
- Hidrokolonoterapiya
- Drenaj terapiya
- İynəbatırma (akupunktura)
- Tibbi kosmetologiya
- Şərq təbabəti ilə müasir təbabətin sintezi Biopunktura
- Osteopatiya
- Manual terapiya
- Autohemoterapiya
- Hirudoterapiya

Müasir apparatura ilə təchiz olunmuş müasir fizioterapiya şöbəsində ESWT, WINPLATE, Lazer, Maqnit aparatları ilə elektroterapiya, Reabilitasiya, Massaj, Kinezioterapiya müalicələri aparılır.

"BiolejiTəbabət" klinikası
Ünvan: 3-cü mkr. Pişəvari küç., 110
("Memar Əcəmi" metro stansiyasının yaxınlığı)
Telefon: (012) / (070) **430 89 89**
(050) / (055)
e-mail: bioklinik@biolojitetababat.az

Kənd təsərrüfatı kooperasiyasının inkişafına dair Dövlət Proqramı qəbul ediləcək

Bazarlarda kənd təsərrüfatı kooperativlərinə ticarət yerlərinin verilməsi qaydası müəyyənləşdiriləcək

"Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2020-ci illər üçün Dövlət Proqramı" qəbul ediləcək.

Bu, Azərbaycan Prezidenti İlham Əliyevin "Kənd təsərrüfatı kooperasiyası haqqında" Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 270-VQ nömrəli Qanununun tətbiqi barədə"

18 iyun 2016-cı il tarixli fərmanında əksini tapıb.

Fərmana əsasən Nazirlər Kabinetinə "Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2020-ci illər üçün Dövlət Proqramı"nın layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.

Eyni zamanda, Na-



zirlər Kabineti kənd təsərrüfatı məhsulları bazarlarında kənd təsərrüfatı kooperativlərinə ticarət yerlərinin verilməsi qaydası və kənd təsərrüfatı kooperativlərinin nəzdində satış şəbəkələrinin təşkili və fəaliyyəti qaydasını üç ay müddətində müəyyən edib Azərbaycan prezidentinə məlumat verməlidir.

Yeni yem istehsalı zavodu tikilir

Ucar rayonunun Qazıqımlaq kəndində istehsal gücü saatda 10 ton olan yeni yem zavodunun inşasına başlanılıb.

"Qarant Aqro" MMC tərəfindən tikilən zavodun rayonunda mal-qaranın və davarların yemə olan ehtiyacının ödənilməsində xeyli faydası olacaq.

Qeyd edək ki, heyvandarlıq Ucarada kənd təsərrüfatının aparıcı sahələrindəndir. Təkcə son vaxtlar burada iribuyuzlu mal-qara üzrə 300 başlıq, qoyunçuluq üzrə isə 1000 başlıq fermer təsərrüfatları yaradılıb.



Azərsun Holding qışda şəkər çuğunduru yetişdirəcək



nun əkinlərinə başlanacaq və may ayında məhsulun yığılması həyata keçiriləcəkdir. Məhsul yığımından sonra həmin sahələrdə qarğıdalı əkiləcəkdir.

HEKTARDAN 2200 MANATADƏK XALIS GƏLİR

Afiq Səfərov şəkər çuğunduru əkməyin kəndlilər üçün çox sərfəli fəaliyyət olduğunu vurğuladı:

"Əkinçi 1 hektar çuğundur əkinindən xalis 1000-2200 manat civarında xalis gəlir əldə edə bilər. Zavod tərəfindən texnikalar, gübrələr verilir, məhsulun yığılması və daşınması həyata keçirilir. Üstəlik, əkinlər sığortalanır".

HEKTARDAN 6 TON YÜKSƏK YAPISQANLI ÇÖRƏK BUĞDASI

"Azərsun Holding" Azərbaycanda daha bir ilkə imza atıb. "Azərsun Holding" Azərbaycanda ilk dəfə olaraq, intensiv əkinçilik sisteminin tətbiq edilməsi yüksək yapışqanlı çörək buğdasının becərilməsinə nail olub. Hektardan 60 sentenerə yaxın yüksək yapışqanlı buğda "Azərsun Holding" sahələrindən yığılıb, - Afiq Səfərov əlavə edib.

Qeyd edək ki, şəkər tozu əsas qida məhsullarından biridir. Devalvasiyalardan sonra şəkər tozu istehsalı üçün tələb olunan xammalın xaricdən idxalı xeyli bahalı olub.

İlkin mənzil bazarında qiymətlər qalxıb

Cari ilin II rübündə 2016-cı ilin I rübü ilə müqayisədə mənzil bazarında qiymətlər 0,9%, o cümlədən təkrar mənzil bazarında 0,9% ucuzlaşıb, ilkin mənzil bazarında isə 0,4% bahalaşılıb.

Rəsmi statistikaya görə, iyun ayında istehlak məhsullarının və xidmətlərin qiymətləri may ayına nisbətən 0,5% ucuzlaşıb, yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 10,5% bahalaşılıb.

"Əkinçi" ilə səsələşən bu günümüz



"Hər bir vilayətin qəzeti görək ol vilayətin aynası olsun. Yəni ol vilayətin sakinləri elədiyi işlər, onlara lazım olan şeylər, xülasə onların hər bir dərddi və xahişi ol qəzətdə çap olunsun ki, ol qəzətə baxan xalqı aynada görər kimi görsün. Əlbəttə, qəzetin belə ayna kimi olmağı xalq ildir, yəni hər kəs görək öz dərddini və xahişini qəzetlərində bəyan etsin ki, onların bəzəsində işdən xəbərdar olanlar mübahisə etməklə onları yaxşı yamanlığını aşkar etsinlər, ta ki, ol işi gören onun yaxşı ya yamanlığından aqah olub sonra peşimanlıq çəkməsin".

İnsanların müxtəlif informasiya və hadisələrdən xəbərdar olmaq arzusu milli mətbuatımızın banisi Həsən bəy Zərdəbinin qeyd etdiyi bu sətilərdə çox aydın və yığcam şəkildə ifadə edilmişdir. Bu isə milli mətbuat tariximizin təkcə öz yarandığı deyil, hər bir dövrün tələblərinə uyğun şəkildə qurulduğunu göstərir. "Əkinçi" qəzeti də insanların bu arzusunun yazılı və hərkəsə açıq şəkildə təqdim edən bir kütləvi informasiya vasitəsi olmuşdur.

Tarixi 141 il əvvələ gedən milli mətbuatımızın ilk nümunəsi olan "Əkinçi" qəzetində yarandığı gündən qoyulan məsələlər, irəli sürülən tələblər, seçilən mövzular, hətta problemlər belə müasir dövrümüz baxımından da çox aktualdır.


"Pəs, hər bir qəzetin ümdə mət-

ləbi mübahisədir və əgər bizim dünyadan və elmdən xəbərdar olanlarımız "Əkinçi" qəzetində yazılan mətləblər barəsində mübahisə başlasalar, çox şad olarıq". Yəni də "Əkinçi"də bu günümüz üçün çox vacib məsələlərdən birinə toxunulur. Hazırda qəzetlərdə, ümumiyyətlə isə bütün kütləvi informasiya vasitələrində cəmiyyət və gündəm baxımından önəmli hadisələrin ətrafı müzakirəsinə geniş yer verilir, tok-soular, dayirmi məsələlər təşkil olunur. Burada da əsas məqsəd diskussiya əsasında məsələnin geniş müzakirə olunması, fikir plüralizminə şərait yaradılması, insanların maariflənməklə bərabər məlumatlanması, o cümlədən ortaq nəticəyə gəlmək istəyidir.

"Əkinçi" də bu nöqtəyi nəzərdən çıxış edərək məsələlər ətrafında müzakirələr aparılmasını vacib sayırdı. "Təzə xəbərlər cümləsində Osmanlı dövlətinin borcundan və bir iranlı Moskvada xaçpərəst olmağında danışıq, bu iki xəbər bizim xalqa xoş gəlməyib. Əvvəllən, təzə xəbərləri biz özümüzə yazmırıq. Onları xariclərin qəzetlərindən yazırıq". Burada da istinad və xəbər mənbəyi məsələlərinə toxunulur. Təbii ki, Avropada qəzet daha əvvəl yarandığından etibarli mənbə kimi "Əkinçi" də onlara istinad edirdi. İlk milli mətbuat nümunəsi olmasın baxmayaraq, burada da o məsələyə ciddi yanaşılmışdır. Hətta indiki dövrə müqayisə etsək, təəssüflə qeyd edilməlidir ki, bir çox mətbuat orqanları xəbəri ilk mənbədən alıb doğrudürüstlüyünü belə yoxlamadan, hətta bəzən heç bir mənbəyə istinad etmədən verirlər. Lakin "Əkinçi" bu məsələni hətta 141 il öncə nəzərə alan bir mətbuat orqanı olmuşdur.

"Mənim dostum... mənə yazır ki, haçan elmi-əbdən bəhsində əl çəkəcəksiniz və o bəhsin qəzətdə işi nədir? Ondan əlavə yazır ki, ol qəzət qəzətdə elmi təhsil etmək xüsusunda yazırsınız ki, qorxuram bu ənqərib zamanda xalqın qəzet oxumaqdan rəğbəti kəsilsin.

... Amma bizim xalqın işlərinə baxanda bir əməli kamil görmək olmur ki, millət təəssübü çəkmə qardaşlar onunla fəxr etsin. Libasdan tutmuş bəzi yeməli şeylərə cəzan xarici dövlətlərdən gətiririk. Pəs, heç olur ki, bu yoxsulluğumuzdan danışıqda onun səbəbi əlmsiz qalmamız olduğunu bəyan etməyək?" Buradan da görünür ki, "Əkinçi"



də insanları məlumatlandırmaqla maarifləndirməyə çalışır. Elm və təhsilə önəm verməklə mövcud problemləri həll etməyə cəhd göstərirdi. Burada müasir dövrümüz və iqtisadiyyatımız üçün də çox aktual olan ölkə daxili istehsal artırmıq, inkişaf etdirmək məsələsinə toxunulur. Yəni, 141 il əvvəl "Əkinçi"nin qeyd etdiyi mətləblər bu günümüzə də yaxından səsəlşir.

"Bir məsələdir ki, cıdanı torbada gzlətmək olmaz. Habelə bu halda

təzə xəbər çox olduğunu gizlətmək məqdur deyil. Amma bu xəbərlər elə xəbərdir ki, hər kəs onların bəzəsində az danışıb çox eşitmək istəyir. Belə qəzet çıxarmaq nəhayət çətinidir. Hər müştəri gözünü dikib ki, qəzet gəlib ona təzə xəbər gətirəcək...". Hər bir kütləvi informasiya vasitəsinin əsas vəzifələrindən biri auditoriyasına bayat olmayın, yeni və aktual, hətta köhnə olsa belə içində yeni bir məlumat ehtiva edən xəbərləri təqdim etməkdir. 141 il öncə ilk milli mətbuat orqanı olaraq və həmin dövrdəki senzura şəraitində yaranmasına baxmayaraq, "Əkinçi" də xəbərlərin yeniliyinə böyük önəm vermiş, burada oxucu marağını ciddi şəkildə nəzərə almağa çalışmışdır. Hətta bəzən "...Bu səbəblərə görə bizim çox xəbər istəyən müştərilərimizdən üzr istəyirik ki, təzə xəbər az yazılmaqda bizi günahkar hesab etməsələr" deməklə həm mətbuat sahəsindəki fəaliyyətlərinə, həm də oxuculara verdikləri dəyəri bir daha nümayiş etdirmişdir.

Milli mətbuatımız yarandığı gündən elmi-analitik və tənqidi münasibəti ilə seçilib, yalnız informasiya verməklə kifayətlənməyərək, həm də maarifləndirməyə, mətbuatın ictimai-mədəni faydasını, sosial-siyasi əhəmiyyətini qiymətləndirməyə çalışmışdır. Hələ milli mətbuatımızın yaranmasından əvvəl Azərbaycan ictimai fikri tarixi min ildən çox dövrü əhatə edən böyük bir təkamül yolu keçmiş və söz yaradıcılığının misilsiz ənənələrini yaratmışdır. "Əkinçi" də məhz həmin ənənələr üzərində formalaşan, onları davam etdirən bir mətbuat orqanı olmuşdur. Bugün isə 141 illiyini qeyd etdiyimiz milli mətbuatımız sözün və söz sənətkarlığının keçmiş uzun bir yolun bəhrəsidir.

MƏTANƏT



Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" layihəsi çərçivəsində çap olunub.

CƏLİLABADDA CARİ TƏSƏRRÜFAT MÖVSÜMÜ UĞURLARDAN XƏBƏR VERİR

Bu gün respublikamızın hər yerində qızgın iş gedir. Kənd əməkçilərinin təsərrüfat qayğıları birə-on qat artıb. Zəmilərdə taxıl biçimi başa çatıb, tarlalardan bol məhsul götürülüb. Kartof, soğan, bostan-tərəvəz və dənli-paxlalı bitkilərin istehsalında artım baş verib. Ölkəmizin ən böyük kənd təsərrüfatı rayonlarından biri olan Cəlilabadda da cari mövsüm uğurlardan xəbər verir. Bu gün respublikamızın hansı bölgəsinə ayaq bassan, orada Cəlilabad rayonunda yetişdirilən ləziz nemətlərə rast gəliрсən. Məhsulun böyük bir qismi Rusiya, Ukrayna, Belarus və digər ölkələrə göndərilir. Əmək adamları bu ilki məhsulun satışından, əldə olunan qazancından razılıq ifadə edirlər. Arılarla daq arasında yerləşən Cəlilabad rayonunda illər uzununu yüksək əkinçilik mədəniyyəti formalaşılıb ki, həmin ənənə bu gün onların karına çatır.

Varlı-bərkətli Cəlilabad torpağında bol məhsul yetişdirmək üçün zəngin təcrübə var. Belə ki, kartofçuluqla dədə-babadan Maşlıq kəndinin əhalisi məşğul olub. Sovetlər dönməndən bu günə qədər Maşlıq, Söyüdü və Muğan kəndləri bir ərazi nümayəndəliyində və bələdiyyədə birləşir. Üç kəndin ümumi əkin sahəsi 2,1 min hektar, əhalisi 7,3 min nəfərdir. Burada, əsasən kartof əkilib becərilir. Maşlıq kəndində qədimdən kartof əkilib, sonradan rayonun bütün kəndlərinə yayılıb. Gəlirli sahə olduğuna görə kənd adamları kartof sahələrini ildən-ilə genişləndirir. Bir hektardan cari ildə orta hesabla 35 ton kartof götürülüb. Əvvəlki illərdən fərqli olaraq çıxarılan məhsulun hər kiloqramı 40 qəpiyə satılıb ki, bu da sərləri çıxandan sonra 6-7 min manat qa-

zanc deməkdir. Bir çox təsərrüfat subyektlərinin mülkiyyətində və icarəsində 1-2 hektar torpaq sahəsi vardır. Şum traktoru, toxumsuzəpən aqreqatı, kotanı olan fermerlərin sayı hər il artır. Bu da məhsulun maya dəyərini artırır. Hər il səpin mövsümü yaxınlaşanda iş adamları, təsərrüfatçılar gedib Rusiyanın Kemerovo vilayətindən toxumluq kartof alıb gətirirlər ki, bu da yaxşı effekt verir.

Cəlilabadda cari ildə 4,1 min hektar sahədə kartof əkilib. Yığım artıq başa çatıb. Sentyabr ayında isə pəyüzük kartof əkininə başlanacaq. Dövlət tərəfindən ayrılan subsidiyalar, güzəştli kreditlər, bütövlükdə aqrar sahəyə göstərilən qayğı və diqqət istehsalçılara stimül verir. Cəlilabadda kartofçuluqla yanaşı, taxılçılıq da geniş yayılıb. Hələ ikinci dünya

müharibəsi zamanı, aclıq vaxtında Cəlilabad bütün ətraf rayonları taxıla təmin etmişdir ki, bunu yaşlı nəsil bu gün də yaxşı xatırlayır. Müharibədən sonra taxıl istehsalı Cəlilabadda sürətlə artmağa başladı. O vaxtlar qazılan nailiyyətlərə görə neçə-neçə əmək adamı yüksək mükafatlara layiq görüldü. Lakin ötən əsrin 90-cı illərində ölkəni bürüyən siyasi-iqtisadi böhranla bağlı belə bir strateji əhəmiyyətli məhsulun istehsalı həddindən artıq zəiflədi. Ulu öndər Heydər Əliyev ölkə rəhbərliyinə yenidən qayıtdıqdan sonra aparılan aqrar islahatlar, görüldən tədbirlər nəticəsində Cəlilabadda bütün sahələrdə olduğu kimi, taxılçılıqda da müsbət dönüş baş verdi.

Dövlətimizin yaratdığı imkanlardan faydalanan təsərrüfatçılar hər il əkin sahələrini genişləndirir, aqrotexniki qulluğu artırır. Keçən il rayon üzrə 23 min torpaq mülkiyyətinə 5 milyon manata yaxın subsidiya verilməmişdir ki, həmin vəsaitin çox hissəsi taxılçılıq yönəldilmişdir. 2015-ci ilin payızında 63 min hektara yaxın taxıl əkilmiş, aparılan yüksək aqrotexniki tədbirlər nəticəsində bol məhsul yetişdirilmişdir. Tarlalarda biçini 200-dən artıq taxıl-biçən kombayn aparmış, orta məhsuldarlıq hektar üzrə 32,5 sentner təşkil etmişdir ki, bu da yaxşı göstərici hesab olunur.

Yaz aylarının yağmurlu keçməsi ilə əlaqədar respublikamızda üzümçülük məşğul olan təsərrüfatlar bu il məhsulun zəif olacağından giley-güzar edirdilər. Ancaq bugünkü vəziyyət göstərir ki, heç də təşviş keçirməyə dəyməz, Cəlila-

badda bol məhsul olacaq. Təcrübəli üzümçülər hava şəraitini nəzərə alaraq dərmanlama və digər aqrotexniki əməliyyatları vaxtında həyata keçirmişlər. Bu isə öz bəhrəsini verib. İndi bağlarda bol məhsul görünür. Hər tənəkdə kifayət qədər salxım və hər salxımda lazımı qədər qora vardır. Hazırda rayonda 1507 hektar üzüm bağları mövcuddur. On il bundan öncə fransalı mütəxəssislər Cəlilabadda gələrkən, burada Fransadan gətirilən üzüm sortlarını sınaqdan keçirmişlər. Dünyada məşhur olan həmin sortlar müntib torpağı, günəş şüaları bol olan Cəlilabadda özünü doğrultdu. Salxım üzüm bağları vaxtından əvvəl bara düşmüş, alınan məhsulun keyfiyyət göstəriciləri fransızları razı salmışdır. Qeyd etmək lazımdır ki, Sovetlər vaxtında Cəlilabad və Şamaxı rayonlarında yetişdirilən üzüm az qala Azərbaycanda istehsal olunan məhsulun yarısına qədərini verir. Üzümçülük bu mənada cəlilabadlıların sevdiiyi, maraqlı göstərdikləri fəaliyyət növüdür.

Rayonda «Rizvan» şirkəti, «Şarqi KOLTD» MMC daha çox üzüm yetişdirən müəssisələrdir. Qarazəncir kəndində on müasir texnoloji avadanlıqlarla təchiz edilmiş Şərab zavodu fəaliyyət göstərir. Müəssisədə istehsal olunan məhsullar daxili bazarla yanaşı, xarici ölkələrə də çıxarılır.

Rayonda nümunəvi üzümçülük təsərrüfatlarının sayı ilbəl artır. Fermer Abasət Əliyevə məxsus 42 hektar üzüm sahəsinə baxdıqda insanı xoş hissələr bürüyür. Burada bütün aqrotexniki tədbirlər yüksək səviyyədə aparılıb, sahələrə dirəklər basdırılıb, məftillənib, hər cərgənin başlanğıcında gül-çiçək kolları əkilib. Keçən ildən başlayaraq məhsul yığılmağa başlanılıb, 42 hektar sahədən 420 ton məhsul əldə olunub, cavan tənəklər üçün bu yaxşı göstəricidir. Gələcək illərdə məhsuldarlıq artacaq. Üzüm çoxillik mədəni bitki olduğu üçün bu sahəyə qoyulan sərməyə itmir, həm də üzüm ətrafı yarasıq verir, gözəllik gətirir. Bağlarda yetişdirilən «Sultan» ağ və qara kişmiş, «Kardinal», «Palma» yaxşı gəlir gətirir. Məhsul daxili bazarla yanaşı,



Rusiyanın müxtəlif şəhərlərinə də göndərilir. Bağlar damcı üsulu ilə sənvarılır. Burada 300 nəfər daimi, 100 nəfər isə mövsümlü işlə təmin olunub.

Lakin bir məsələni xüsusi olaraq qeyd etmək lazımdır ki, hava şəraiti ilə əlaqədar olaraq üzüm dərmanlaşdırma əməliyyatları da çiyələk əkməyə başladı və bu bitki rayon miqyasında geniş yayıldı. İndi rayon ərazisində 400 hektar sahədə çiyələk bitkisi yetişdirilir. Yetiştirilən məhsul Bakıya, Sumqayıta və respublikamızın digər şəhər-

lərinə aparılır. Çiyələk həm də əmək tutumlu sahədir. Məhsulun yığılı zamanı yerli əhali ilə yanaşı, qonşu rayonlardan da günümüz işçilər cəlb olunur ki, bu da əhalinin işlə təminatına kömək edir.

Bundan başqa, Cəlilabad rayonunda 300 hektar qarğıdalı, 1200 hektar noxud, 1000 hektar mərəci, 426 hektar pambıq əkilib. Pambıqçılıq Cəlilabad rayonu üçün yeni sahə deyil. Ötən əsrin 70-ci illərində Cəlilabadda pambıq əkilmiş və yüksək məhsul götürülmüşdür. Bu il də aparılan aqrotexniki qulluq nəticəsində sahələrdən bol məhsul götürmək mümkündür. Ölkə başçısının tapşırığı ilə gələcək illərdə bütün pambıqçılıq rayonlarında, o cümlədən Cəlilabadda əkin sahələrinin həcmini genişləndirəcəkdir.

Həm də Cəlilabadda növbəli əkin sistemi formalaşılıb, sahələrdən bir neçə dəfə məhsul götürmək təcrübəsi vardır. Hazırda taxıl və kartof sahələri şumlanaraq yerində qarğıdalı əkilib. Payız aylarında isə həmin sahələrdə seçmə yolla taxıl, kartof əkiləcək.

Zəhmətlə, alın təri ilə bol məhsul yetişdirməkdən, süfrələri yüz cür nemətlə bəzəməkdən gözəl nə iş ola bilər ki? Bu ülvə amal cəlilabadlıların daima alınını açıq və üzünü ağ edəcək.

Zülfü İLYASOV,
Cəlilabad rayonu



Buludxan Xəlilov – 50



“Hər bir alim qiymətlidir. Hər bir alimin yaratdığı elmi əsərlər özünəməxsus qiymət alır. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, nəzəri fikirlərinin tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tutur”.
Heydər Əliyev

dövrü» (2001), «Türkologiyaya giriş» (2006) kitablarında XIX əsrdən başlayaraq XX əsrin 30-cu illərinə qədərki dövrdə milli türkologiyamızın bir sıra vacib məsələrinə geniş yer verilir. XIX əsrin, eləcə də XX əsrin (30-cu illərə qədər) milli türkoloqlarının bir qisminin türko-

özünün yeni inkişaf mərhələsinə, kamillik səviyyəsinə qədər qoymuşdur. Mən bu fikrimi dəfələrlə öz çıxışlarımda vurğulayıram ki, milli mədəniyyətlərə qloballaşma, xarici amillərin təsirinə gücləndiyi bir şəraitdə ana dilimizi yüksək professionalıqla qoru-

Ana dilimizin təbliğinə, pak niyyətli nəsillərin formalaşmasına öz töhfəsini verən alim

Hər bir millət öz milli-mənəvi dəyərləri, mədəniyyəti, elmi, alimi, ziyahısı ilə tanınır. Qloballaşma, xarici amillərin təsirinə gücləndiyi bir şəraitdə əsrlər boyu tarixin sınağından çıxmış milli-mənəvi dəyərlərimiz sırasında dilimizi, ədəbiyyatımızı qorumaq, inkişaf etdirmək isə həm böyük məsuliyyət, həm də böyük şərəfdir.

Bu bir həqiqətdir ki, ana dili hər bir xalqın taleyində müstəsna rol oynayır. Azərbaycan xalqının, ulu öndər Heydər Əliyevin dediyi kimi, çox zəngin, dərin tarixi köklərə malik dili vardır. Ana dilinin, tarix və mədəniyyətin, milli-mənəvi dəyərlərin mühafizəsi və inkişaf etdirilməsi işini canlandırmaya, ədəbi irsə, ədəbiyyata qayğı göstərmək, incəsənətin tərəqqisinə diqqət yetirmək əlbəttə cəmiyyətin xeyrinədir.

Buludxan Xəlilovun görkəmli alim kimi Azərbaycanın ədəbi dili, problemləri, inkişaf və zənginləşmə yolları, ədəbi dilin tarixi, nitq mədəniyyəti və s. istiqamətləri üzrə apardığı elmi araşdırmaları, çoxsaylı monoqrafiyaları, əsərləri Azərbaycan filologiyaya elminə öz töhfələrini vermişdir. Azərbaycan dilçiliyinin, türkoloji

dilçiliyinin ən müasir məsələləri, problemləri B.Ə.Xəlilovun elmi-yaradıcılığının əsasını təşkil edir. Onun «Azərbaycan dilində fellərin fonosemantik inkişafı» mövzusunda doktorluq dissertasiyasında əldə olunmuş elmi nəticələr yeniliyi ilə diqqəti cəlb etmiş və türkoloji dilçiliyinin nailiyyəti kimi qiymətləndirilmişdir.

B.Ə.Xəlilovun elmi yaradıcılığının istiqamətlərindən biri dilimizin tarixi ilə bağlıdır. O, «Azərbaycan dilində təkhecalı fellərin fonosemantik inkişafı» (1995), «Azərbaycan dilində ikihəcalı fellərin fonosemantik inkişafı» (1996), «Fellərin ilkin kökləri» (1998) kitablarında fellərin təşəkkül etdiyi ilkin kökləri barədə müxtəlif dillərlə müqayisə edilərək tutuşdurulmuşdur. Bu kitablarda amorf quruluşlu ilkin köklərin sinkretikliyi və onların amorf luqdan təkamül edərək iltisacı quruluşa yiyələnməsi kimi hallar da tədqiqat qatba qatba cəlb olunmuşdur.

Prof. B.Ə.Xəlilovun elmi yaradıcılığında mühüm istiqamətlərdən biri də türkologiyaya ila bağlıdır. Onun «Birinci Beynəlxalq Türkoloji qurultay» (1999), «Türkologiyanın intibah

logiya sahəsindəki fəaliyyətinə diqqət yetirilir.

O, arxiv materiallarına istinad edərək ilk dəfə olaraq I Türkoloji qurultayın stenoqrafik materiallarını izahlar və şərhərlə çap etdirmişdir. Türkoloji istiqamətdə olan elmi yaradıcılığında türk dillərinin tarixi, quruluşu, təsnifi barəsində təhlillər aparılır, bu dillərin digər dil ailələri ilə qohumluğu barəsində mövcud olan cərəyanlar haqqında məlumat verilir, Ural-Altay cərəyanının yaranması, öyrənilməsi, müasir mövqeyi geniş izahını tapır.

Eyni zamanda, prof. B.Xəlilov fəal ictimaiyyətdir. Respublikanın televiziya kanallarında və radio verilişlərində, mətbuat orqanlarında dilimiz, ədəbiyyatımız, mədəniyyətimiz, dövlətimiz, dövlətçiliyimiz və milli maraqlarımızla bağlı müntəzəm çıxışlar edir.

Prof. B.Ə.Xəlilovun elmi fəaliyyəti çoxsahəli, geniş və əhatəlidir. Onun 400-dən çox elmi, elmi-publisistik əsəri çap edilmişdir. Bunlardan 28-i monoqrafiya, dərslük və dərs vəsaitidir.

Tarixin sınağından çıxmış Azərbaycan dili bu gün

yan mütəxəssislərə minnətdar olmalıyıq.

İnanıram ki, ömrünün 50 illik yubileyini qeyd edən, öz işgüzarlığı, zəngin elmi təfəkkürü, səmərəli fəaliyyəti, filologiya sahəsində dəyərli töhfələri ilə diqqəti cəlb edən alim hələ uzun illər ana dilinin təbliğinə, pak niyyətli nəsillərin formalaşmasına öz töhfəsini verəcəkdir.

Qeyd edək ki, B.Xəlilovun yüksək vətəndaşlığı, vətənpərvərliyi, ana dilimizin yad ünsürlərdən qorunmasına, inkişafına xüsusi həssaslıqla yanaşması vətən torpağına bağlılıqdan qaynaqlanır.

Birmənalı olaraq deyim ki, yaxşılaşma, xeyrə xidmət edən insanların əməyi heç vaxt hədəf getmir. Müasirləşən və günün-gündən qloballaşan dünyamıza isə insan faktorunun rolu nəinki azalır, əksinə artırmaq meylidir.

Hörmətli yubilyar, Tanrı yaşadığınız həyat yolunuzu nurlu, 50 illik ömrünüzü mübarək etsin!

Ziyad SƏMƏDZADƏ, Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin sədri, akademik



Vergilər Nazirliyində kollegiya iclası keçirilib

İyulun 15-də keçirilən kollegiya iclası Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin verdiyi tapşırıqları və vergi orqanlarının cari ilin ilk altı ayının nəticələrinə həsr edilmişdir.

İclasda çıxış edən Azərbaycan Respublikasının vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fəzail Məmmədov bildirdi ki, Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidentinin vurğuladığı kimi, Azərbaycan inamla inkişaf edir və bunun təməlinə düşünlümlü siyasət, aparılan islahatlar və ölkəmizin gələcəyi ilə bağlı mühüm proqramlar dayanır. Bununla belə, iqtisadiyyatda mövcud olan dinamikanı saxlamaq, ölkəmizə qarşısında duran sosial-iqtisadi məsələləri həll etmək üçün vergi orqanları daha səmərəli və intensiv işləməli, dövlət başçısının müəyyən etdiyi tapşırıqların icrasını təmin etməlidirlər.

Vergilər naziri bildirdi ki, yaranmış yeni iqtisadi şəraitdə ölkə Prezidentinin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyası sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması üçün bir sıra islahatların aparılmasını zəruri edib. Sahibkarlığın dəstəklənməsi, özəl sektorun fəaliyyətinin genişləndirilməsi üçün cari ilin əvvəlindən başlayaraq həm qanunvericilik sahəsində, həm də inzibati idarəetmə sisteminə ciddi islahatlar aparılıb, sahibkarlıq subyektlərinin sərbəst fəaliyyəti, yoxlamaların sayının minimuma endirilməsi, investisiya qoyuluşlarının stimullaşdırılması, vergi yükünün azaldılması, biznes mühitində şəffaflığın təmin edilməsi, qeyri-neft sektorunun inkişafına dəstəyin artırılması

istiqamətində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib.

2016-cı ilin birinci yarısında dövlət büdcəsinə 3 milyard 190,1 milyon manat vəsait toplanaraq proqnoza 102% əməl edilmişdir. Bu vergilərin 929 milyon manatı və ya 29,1%-i dövlət sektorundan, 2 milyard 261,1 milyon manatı və ya 70,9%-i qeyri-dövlət sektorundan daxil olmuşdur. Qeyri-neft-qaz sektoru üzrə dövlət büdcəsinə 2 milyard 495,4 milyon manat vəsait daxil olmuş ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 215,1 milyon manat və ya 9,4% çoxdur. Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının ümumi daxilolmalarda xüsusi çəkisi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,7 bənd artaraq 78,2% təşkil edib.

Regionların sosial-iqtisadi inkişafı konsepsiyasının uğurla həyata keçirilməsi nəticəsində 2016-cı ilin birinci yarısında regionlar üzrə proqnoz tapşırıqları tam həcmdə yerinə yetirilib və bölgələrdən vergi daxilolmaları 275,3 milyon manat təşkil edib. Vergilər Nazirliyi tərəfindən biznes subyektlərinin fəaliyyətinə nəzarətin həyata keçirilməsi istiqamətində aparılan tədbirlərə toxunan F.Məmmədov qeyd edib ki, ötən ilin noyabr ayından kiçik sahibkarlıq subyektlərində vergi yoxlamalarının dayandırılması barədə vergilər nazirinin əmrindən sonra cari ilin 6 ayı ərzində vergi nəzarəti tədbirlərinin ümumi sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə, o cümlədən sayyar vergi yoxlamalarının sayı 2 dəfə, kameral vergi yoxlamalarının sayı 2,6 dəfə, operativ vergi nəzarəti tədbirlərinin sayı isə 7,4 dəfə azalıb.

İclasda vergilər nazirinin müavini İlkin Vəliyev əlavə vergi mənbələrinin müəyyən olunması, vergilər nazirinin büdcə proqnozlarının icrası üzrə müşaviri Həbib Məmmədov və Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin rəisi Natiq Şirinov mövcud vergi potensialının tam həcmdə vergiyə cəlb edilməsi, bu sahədə şəffaflığın təmin olunması ilə bağlı görülən işlər barədə məruzələrlə çıxış ediblər. Daha sonra ölkə başçısının tapşırıqlarına uyğun olaraq, cari ilin sonuna kimi real vergi potensialının dəqiqləşdirilməsi və bu sahədə şəffaflığın təmin edilməsi, vergi bazasının genişləndirilməsi, vergi öhdəliklərinə əməl olunması, habelə uçot və risklərin idarə edilməsi sahələrində nəzarətin gücləndirilməsi, vergi ödəyicilərinə göstərilən xidmətlərin genişləndirilməsi, vergi ödəyicilərinin məlumatlandırılması sahəsində görülən işlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində mövcud vəziyyət ətrafı müzakirə edildi.

Kollegiya iclasında yekun nitqi ilə çıxış edən vergilər naziri Fəzail Məmmədov müzakirə olunan məsələlərlə bağlı konkret Tədbirlər Planı layihəsinin hazırlanması barədə tapşırıq verdi və Vergilər Nazirliyi adından dövlət başçısına əmin edib ki, vergi orqanlarının qarşısında qoyulmuş vəzifələrin icrası tam təmin olunacaqdır.

2016-cı ilin iyun ayında vergi ödəyicilərinə göstərilmiş xidmətlər haqqında

2016-cı ilin iyun ayında Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı 16396 sual xarakterli müraciət cavablandırılmışdır.

Müraciətlərin 24,33%-i qeydiyyata, 17,94%-i elektron xidmətlər, 16,22%-i vergilərin növləri, 9,04%-i vergi qanunvericiliyi, 5,67%-i hesabatlar və hesabat formalarının doldurulma qaydaları, qalanları isə digər məsələlər barədə olmuşdur.

Sosli menyu vasitəsi ilə məlumat almaq üçün Çağrı Mərkəzinə 4735 zəng daxil olmuş, 1761 zəng zamanı vergi borcu, 1357 zəng zamanı isə vergilərin növləri ilə bağlı məlumatlar verilib.

Vergi ödəyicilərinin məlumatlandırılması üçün onlara qısa mesaj xidməti vasitəsi ilə 95668 sayda SMS göndərilmişdir. Ay ərzində vergi ödəyicilərinə xidmət strukturları tərəfindən 32144 nəfərə 50725 sayda müxtəlif xidmətlər göstərilib. Vergilər Nazirliyinin rəsmi internet sahifəsində 389908 daxilolma qeydə alınmış ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 42,9% çoxdur.

Amerika Ticarət Palatasının üzvləri ilə görüş keçirilib

İyulun 20-də Bakı Biznes Mərkəzində Vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fəzail Məmmədov Azərbaycanın Amerika Ticarət Palatasının (AmCham) nümayəndələri ilə görüşüb.

Tədbiri giriş sözü ilə açan Fəzail Məmmədov tədbir iştirakçılarına salamlayaraq, Azərbaycan iqtisadiyyatının inkişafına verdikləri töhfələrə görə onlara öz təşəkkürünü bildirdi. Qeyd olunub ki, Vergilər Nazirliyi vergi siyasətinin və vergi inzibatchılığının təkmilləşdirilməsində, vergi ödəyicilərinə yeni xidmət sahələrinin təqdim edilməsində, bütövlükdə biznes mühitinin daha da yaxşılaşdırılmasında istiqamətində sahibkarların ictimai təşkilatları ilə müxtəlif müzakirələrin keçirilməsinə böyük önəm verir, qanunvericiliyə dəyişikliklər edilərkən ölkədə fəaliyyət göstərən yerli və xarici biznes strukturlarının rəylərini nəzərə almağa, hər bir təklifə diqqətlə yanaşmağa çalışır və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə keçirilən bu görüş də məhz bu məqsədlərə xidmət edir.

Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında cənab Prezident İlham Əliyevin vergi orqanları qarşısında qoyduğu vəzifələrə toxunan F.Məmmədov vurğulayıb ki, istər Avropada, istərsə də bölgədə böhranlar yaşandığı bir şəraitdə iqtisadi inkişaf təməlinin saxlanılmasına nail olmaq, ölkənin iqtisadi dayanıqlılığını təmin etmək asan olmasa da, Azərbaycan inamla inkişaf edir və bunun təməlinə ölkə başçısının qətiyyət və ardıcılıqla həyata keçirdiyi düşünlümlü iqtisadi siyasət, aparılan islahatlar və ölkəmizin gələcəyi ilə bağlı olan proqramlar dayanır. Qeyd olunub ki, sahibkarlığın inkişafının dəstəklənməsi, özəl sektorun fəaliyyətinin genişləndirilməsi üçün cari ilin əvvəlindən başlayaraq, həm vergi qanunvericiliyində, həm də vergi inzibatchılığında ciddi islahatlar aparılıb, sahibkarlıq subyektlərinin sərbəst fəaliyyəti, yoxlamaların sayının minimuma endirilməsi, investisiya qoyuluşlarının stimullaşdırılması, vergi yükünün azaldılması, biznes mühitində şəffaflığın təmin edilməsi, qeyri-neft sektorunun inkişafı üçün dəstəyin artırılması istiqamətində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib.



Bütün bunların nəticəsidir ki, neft gəlirlərinin və bu sahədən daxil olan vergilərin azalmasına baxmayaraq, Vergilər Nazirliyi proqnoz tapşırıqlarına artıqlamasız əməl edib. Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin son iclasında xüsusi olaraq vurğulayıb ki, vergilərin toplanmasında böyük ehtiyatlar var və cari ilin sonuna kimi vergi orqanlarında aparılan islahatlar bu vəziyyəti şəffaflaşdırmalıdır. İndi bu potensialı ortaya çıxarmaq, onun dövrüyyəyə daxil edilməsinə nail olmaq vergi orqanlarının ən mühüm vəzifəsidir.

Nazir iqtisadiyyata investisiyaların cəlb edilməsi üçün əlverişli vergi mühitinin yaradılması məsələsinə də toxunaraq qeyd edib ki, bu gün Azərbaycan vergi sistemi fiskal məqsədlərə deyil, həm də ayrı-ayrı fəaliyyət sahələrinin inkişafının stimullaşdırılması, investisiyaların və yeni texnologiyaların cəlb olunması kimi məqsədlərə də xidmət edir. Azərbaycanda vergitutma bazasının genişləndirilməsi, mövcud vergi potensialından daha səmərəli şəkildə istifadə olunması üçün Vergilər Nazirliyi tərə-

findən ciddi vergi-büdcə təhlilləri aparılır. Vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi yükünün azaldılması, vergi inzibatchılığının təkmilləşdirilməsi, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi yolu ilə büdcə daxilolmalarının artırılması ilə yanaşı sahibkarlığın inkişafı, xüsusilə kiçik və orta biznesin fəaliyyətinin genişləndirilməsinin təşviqi məsələləri həmişə vergi orqanlarının diqqət mərkəzindədir.

Çıxışının sonunda vergilər naziri qeyd edib ki, vergi inzibatchılığının ölkədə yaranmış yeni iqtisadi şəraitin tələblərinə uyğun olaraq təkmilləşdirilməsi məqsədilə ötən ilin dekabr ayında vergilər nazirinin rəhbərlik etdiyi xüsusi Komissiya yaradılıb və həmin Komissiya tərəfindən vergi inzibatchılığının əsas istiqamətləri üzrə təşkil olunmuş işçi qruplarının təklifləri əsasında vergi sistemində aparılması zəruri olan islahatlarla bağlı bir sıra işlər həyata keçirilib.

AmCham-in prezidenti İlqar Vəliyev Vergilər Nazirliyi ilə əməkdaşlığın səviyyəsinə dəstəklənərək bildirdi ki, Azərbaycan iqtisadiyyatının hər bir sahə-

sində fəal olan yüzlərlə xarici və yerli şirkəti özündə birləşdirən AmCham-ın ölkədə biznes mühitini yaxşılaşdırmaq üçün əməkdaşlıq proqramları həyata keçirir. Qeyd edilib ki, Vergilər Nazirliyi ilə əməkdaşlığın nəticəsi olaraq qurum tərəfindən artıq 5-ci ildir ki, vergi partnyorluğu mövzusunda Konfranslar təşkil edilir, vergitutma sahəsində aktual olan mövzular üzrə müzakirələr aparılır, konkret təkliflər irəli sürülür.

Vəliyev bugünkü görüşdə məqsədin ölkənin vergi sistemində aparılan islahatlar, Vergi Məcəlləsinə edilmiş dəyişikliklər, vergi orqanı ilə biznes strukturları arasında partnyorluq münasibətlərinin inkişaf etdirilməsi, və s. məsələləri müzakirə etmək olduğunu diqqətə çatdırıb.

Sonra biznes strukturlarının nümayəndələri ilə onları maraqlandıran məsələlərə bağlı fikir mübadiləsi aparılıb, görüş iştirakçılarının sualları cavablandırılıb.

Tədbirdə ABŞ-in Azərbaycandakı səfirliyinin və AmCham-ın nümayəndələri, Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri iştirak ediblər.

Курс на энергоэффективность

Мировой энергокризис и аспекты повышения энергетической эффективности

(Начало в предыдущем номере)

Повышение энергоэффективности зданий крайне затратное мероприятие и для его окупаемости требуются десятилетия. Как указано в Справочнике по малоэтажному энергоэффективному строительству (Г.М.Бадьян), в настоящее время доля дополнительных затрат на повышение энергоэффективности зданий в процессе нового строительства и капитального ремонта составляет 1-7% от себестоимости строительства. Эти затраты окупаются, как правило, в 7-летний срок и даже быстрее. При проведении капитального ремонта зданий у нас в настоящее время уже частично применяют энергоэффективные материалы и технологии, уделив внимание повышению эффективности бытовых приборов и распространению технологий, предусматривающих использование возобновляемых источников энергии. В Азербайджане применяются не только пористые кирпичи, но и новые изоляционные материалы с меньшим коэффициентом теплопроводности. Компания Gilan изготавливает строительные кубики, коэффициент теплопроводности которых в 20 раз меньше, чем у традиционных камней.

Согласно расчетам, эти меры позволят более чем в 2 раза сократить потребление топлива жилыми домами даже с учетом удвоения суммарных площадей застройки. Для реализации данного подхода необходимо перейти на принципиально новую оценку стоимости строительства и капитального ремонта с учетом всего жизненного цикла здания. При этом первоначальные повышенные затраты на использование энергосберегающих материалов и технологий позволяют существенно снизить расходы на эксплуатацию здания, которые в среднем составляют до 75% от стоимости владения им (по данным Энергетического агентства Германии).

Кроме того, как показывает опыт развитых стран, утепление домов и повышение комфорта проживания способствуют улучшению здоровья населения. Таким образом, тренд на энергоэффективность жилых зданий, в том числе с применением современных теплоизоляционных материалов, помимо повышения качества проживания в них и снижения уровня заболеваемости населения в Азербайджане, имеет и колоссальный мультипликативный эффект для экономики в целом и обеспечения энергетической безопасности страны.

На сегодняшний день важной задачей в мире является широкое использование альтернативных источников энергии. Решение этой задачи имеет большое значение для экологии.

Президент Азербайджана

Ильхам Алиев три года назад подписал указ о дополнительных мерах в сфере альтернативных и возобновляемых источников энергии, согласно которому было создано Государственное агентство по альтернативным и возобновляемым источникам энергии.

В рамках развития альтернативной энергетики в стране подготовлен сейчас находящийся на стадии согласования проект государственной стратегии по развитию альтернативных и возобновляемых источников энергии до 2020 года.

В частности, стратегия предполагает определение основных направлений производства тепловой электроэнергии за счет возобновляемых источников энергии, создание нормативно-правовой базы в этой области, подготовку стимулирующих мероприятий по использованию ВИЭ, а также применение возобновляемых источников в экономических сферах.

Министерство энергетики Азербайджана определило приоритетные направления долгосрочного и эффективного развития энергетического сектора страны. Они выработаны на основе реко-

мощности станций составит 15-20 МВт, а впоследствии она может быть доведена до 45-50 МВт.

Можно производить электроэнергию с помощью ветрогенераторов, установленных на побережье Каспийского моря, и сэкономить 3-4 млрд. кубометров газа.

С помощью ветрогенераторов, установленных на побережье Каспийского моря, можно производить электроэнергию, в пять раз больше энергопотребления страны. На основе ветрогенераторов, серийное производство которых налажено в Азербайджане, можно производить ежегодно 30 тыс. мегаватт, в то время как Азербайджан потребляет всего лишь 6 тыс. мегаватт.

Прибрежье Каспийского моря - от Сизяни до Алят - мелководье. На этой территории можно установить ветрогенераторы и производить электроэнергию, которая может обеспечить не только Азербайджан, но и Среднюю Азию, Южный Кавказ и часть Турции.

Помимо этого, можно установить солнечные панели в Юрдамир, Билясуваре, Агдажабеди. Эти земли малопродуктивны для



мендаций местных и иностранных экспертов. Важное место в этой стратегии занимает развитие не только традиционных, но и альтернативных видов энергетики.

Результатом активных работ, проводимых в Азербайджане в области развития альтернативной энергетики, стало то, что Азербайджан достиг большого прогресса в сфере альтернативных и возобновляемых источников энергии. Первая гибридная электростанция, расположенная в Гобустанском районе Азербайджана, произвела и передала в энергосистему первую электроэнергию.

Как сообщает информационное агентство «TRENDS», к 2020 году планируется создание гибридных электростанций в большинстве районов нашей республики. На начальном этапе

производства сельскохозяйственной продукции (газета «Эх»). В этой связи было бы целесообразно производить там электроэнергию.

Ведущие немецкие компании будут использовать солнечные панели азербайджанского производства при строительстве экологических городков, говорится в сообщении Государственного агентства Азербайджана по альтернативным и возобновляемым источникам энергии, размещенном на его сайте. Впрочем, договоренность об использовании азербайджанских солнечных панелей, которые производятся на заводе «Азгонтех» в Сумгайите, на крышах жилых и административных зданий немецких экологических городков была достигнута недавно.

(Продолжение следует)

Ирада Бекрузаде



6 отраслей, которые пострадают от Brexit

Решение Великобритании покинуть состав Европейского союза уже принесло серьезные потрясения не только для британской, но и мировой экономики. Но итоговые последствия выбора подданных Соединенного Королевства еще предстоит прочувствовать. Приведем несколько примеров тех отраслей, которые в ближайшей перспективе могут пострадать от Brexit.

Недвижимость

Крайне неудобный момент настал для имущественных фондов Великобритании и их инвесторов. После первоначальных потрясений на фоне решения Великобритании покинуть Евросоюз восемь основных имущественных фондов начали искать способы, как рассчитаться со своими инвесторами, которые захотели вернуть свои вложения, передает Financial Times. Причем специалисты посчитали, что это только первые проявления кризисных явлений.

Каждый имущественный фонд Великобритании пришел к пониманию, что необходимо распродавать активы для удовлетворения запросов на денежные средства. Первопроходцем в этом деле стал фонд Henderson Global Investors, решивший продать к концу 2016 г. здание в центре Лондона по адресу Стрэнд, 440. Там расположен главный офис банка Coutts. Здание было куплено фондом в 2014 г. за 175 млн фунтов, а перед британским голосованием о выходе из ЕС оно оценивалось в 22 млн фунтов.

Ранее Henderson Global Investors приостановил выдачу средств инвесторам своего имущественного фонда из-за



последовавшего вслед за Brexit падения курса национальной валюты и возросшей опасности по поводу падения цен на недвижимость Великобритании. Все это привело к увеличению количества желающих забрать средства из фонда. Помимо Henderson Global Investors приостановили выплаты инвесторам Standard Life, M&G, Aviva, Aberdeen, Columbia Threadneedle и Canada Life, совокупные активы которых оцениваются в 18 млрд фунтов.

Автопром

Завод Nissan в английском Сандерленде, несмотря на введение новой линии сборки для производства люксовых салонов для автомобилей марки Infiniti, столкнулся с неопределенностью в дальнейших перспективах на фоне Brexit.

Представители верхушки автопрома уже выразили опасения по поводу того, что, в случае если британские власти попытаются сохранить свободный доступ к единому рынку ЕС, автомобильные заводы Соединенного Королевства рискуют стать неконкурентоспособными. Автопром может лишиться



возможности оперативно обновлять свой модельный ряд, а в перспективе некоторые заводы могут быть ликвидированы.

Автомобильная промышленность, в которой занято около 800 тыс. подданных Британии, в последние годы

норму Королевству придется заново договариваться с Евросоюзом о зоне свободной торговли.

Еще до всереферендумного референдума уровень безработицы в стране составил около 5,1% - почти вдвое меньше среднего показателя по Европе. Это также стало одним из важнейших аргументов сторонников Brexit, но, как предупреждают специалисты, ситуация с большой долей вероятности изменится, поскольку около 3 млн рабочих мест Великобритании обеспечивала торговля с ЕС. Помимо

этого, правила Евросоюза гарантировали британцам широкий пакет соцгарантий и выплат.

Изменение структуры рынка труда в Британии также может найти дальнейшее отражение в качестве предоставления услуг ремонта жилья, строительстве, общественном питании и в туристической сфере.

Страхование

Крупнейший и старейший страховой рынок мира Lloyd's of London может стать одной из первых жертв Brexit (выхода Великобритании из состава Европейского союза), поскольку многие страховые компании уже готовятся к переводу как минимум части своих операций из Лондона за пределы Британии.

В результате выхода Евросоюза из состава ЕС работающим в Лондоне страховщикам придется пересматривать сделки почти со всеми ключевыми партнерами в Европе. Кроме того, они все равно будут подпадать под действие регуляторных требований Евросоюза.

Одной из проблем может стать конвертация валют (из фунта в евро) при проведении операций, так что часть клиентов, по некоторым данным, может перебраться либо в германский Мюнхен, либо в швейцарский Цюрих.



бычи на территории Северного моря. Как только стали известны результаты референдума о выходе Великобритании, первый министр Шотландии Никола Старджен объявила, что Шотландия продолжит бороться за свою независимость, что неизбежно приведет к дебатам о том, кто имеет право добывать нефть и газ в данном регионе: Лондон или Эдинбург.

Во-вторых, проблемы возникнут у единого рынка электроэнергетики ЕС, поскольку Ирландия, отделенная от континента Туманным Альбионом, остается частью Евросоюза, а значит, и частью единого энергетического рынка. Но и для Великобритании все не просто.

С одной стороны, степень зависимости Соединенного Королевства от энергетического импорта ниже, чем других стран ЕС, а уровень энергетической безопасности, наоборот, высок. С другой стороны, Великобритания больше не сможет получать выгоду от общих европейских энергетических проектов, что заставляет сомневаться в наличии позитивных итогов выхода Соединенного Королевства из состава ЕС.

Рынок труда

Не секрет, что Соединенное Королевство издавна считалось лакомым куском для множества трудовых мигрантов. В



первую очередь это касалось граждан Восточной Европы. На всей территории Евросоюза действовало правило о свободном передвижении рабочей силы. После Brexit эта ситуация может кардинально измениться.

Одним из главных требований сторонников Brexit к властям было ограничение миграции, включая рабочих из других стран ЕС. Подобные ограничения (в случае их введения) в дальнейшем создадут угрозу для британского рынка труда и социальной системы Великобритании. В случае окончательного оформления выхода из состава ЕС Соединен-



Около 11% страховых премий Lloyd's of London до этого приходилось на страны ЕС. Руководство страхового рынка до референдума активно выступало за сохранение членства Британии в Евросоюзе.

Финансы

Над Лондоном в качестве финансового центра Европы тучи начали сгущаться сразу после известий о результате референдума по выходу из ЕС. На фоне этого чиновники из Парижа, Франкфурга и Дублина, не теряя лишнего времени, решили снизить влияние британской столицы на финансовый сектор Европы.

Налогообложение, трудовое законодательство и прожиточный минимум - те факторы, которые будут учитываться при принятии решения о вариантах переезда финансовых компаний из Лондона. До голосования по Brexit Великобритания по данным параметрам считалась идеальным местом для ведения бизнеса, предоставляя более низкие ставки по налогам и гибкое трудовое законодательство в отличие, например, от Франции и Германии.

Французские чиновники начали заманивать финансистов предложениями снизить налоговые льготы для всех желающих переехать из Лондона в Париж, а лоббисты от финансового сектора инициировали разговоры о снижении налоговых отчислений, чтобы привлечь европейские банки на свою территорию. Ирландия предложила более конкретные меры: установить льготную ставку налога на прибыль в размере 12,5%, а германские чиновники создали для привлечения банков специальную группу.



Теперь в Azercell можно обновить сертификат "Asan İmza"

Три года назад была представлена система мобильной электронной подписи "Asan İmza", которая облегчает использование электронных услуг гражданам Азербайджана, юридическим и физическим лицам, занимающимся предпринимательской деятельностью и государственным служащим. Подключение и использование услуги "Asan İmza", запущенной в июле 2013 года, стало возможно посредством мобильного номера.

С помощью "Asan İmza" граждане получают доступ к многочисленным электронным услугам, предоставляемым государственным и частными организациями, а также возможность заверить подписью используемые в электронной среде услуги, подтвердив личность владельца методом мобильной аутентификации.

Первыми данной услугой в Азербайджане смогли воспользоваться абоненты Azercell, так как именно эта Компания, первой среди мобильных операторов, присоединилась к системе "Asan



İmza". За эти годы тысячи абонентов приобрели "Asan İmza" и воспользовались преимуществами данной услуги.

Ввиду того, что данная услуга была активна в течение последних 3-х лет, возникла необходимость обновления сертификатов и номеров "Asan İmza". Таким образом, для того чтобы продолжать пользоваться услугой "Asan İmza", требуется продление срока ее действия на следующие 3 года и замена сертификата на новый.

Для продления срока действия услуги "Asan İmza", граждане могут обращаться как в центры абонентского обслуживания Azercell, а также в Экспресс-офисы компании. Как и всегда, Azercell предлагает простую процедуру и

по данной услуге. Владелец "Asan İmza" должен предъявить в клиентскую службу Azercell только свое удостоверение личности, получить новую Sim карту и активировать данную услугу, осуществив определенную оплату. Затем нужно обратиться в Центры "ASAN Xidmət" или Центр Сертификационных Услуг ASAN при Министерстве Налогов для получения нового сертификата.

Отметим, что стоимость трехгодичной услуги для населения, государственных служащих, а также юридических и физических лиц, занимающиеся предпринимательской деятельностью, равняется 18 АЗН, а получение новой Sim-карты составляет 3,54 АЗН. Sim-карта с "Asan İmza" может применяться как к существующим, так и новым номерам Azercell. Помимо этого, наряду с абонентами фактурной линии Azercell, также абоненты нефактурной линии (SimSim) могут присоединиться к услуге "Asan İmza".

“PAŞA Bank” ASC-nin 31 dekabr 2015-ci il tarixinə balans hesabatı

KONSOLIDASIYA EDİLMİŞ MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT

31 dekabr 2015-ci il tarixinə

(Cədvəllərdəki rəqəmlər min Azərbaycan manatı ilə təqdim edilir)

Qeydlər	31 dekabr 2015-ci il	31 dekabr 2014-cü il
Aktivlər		
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri	6 1,021,306	347,980
Ticarət qiymətli kağızları	7 46,238	28,599
Kredit təşkilatlarından alınacaq məbləğlər	8 137,895	72,691
İnvestisiya qiymətli kağızları	9	–
- satış üçün mövcud olan	9 5,696	209,467
- kreditlər və debitor borcları	9 87,903	–
Türəmə maliyyə aktivləri	18 324	–
Müştərilərə verilmiş kreditlər	10 902,150	538,875
İnvestisiya əmlakı	11 1,668	2,000
Əmlak və avadanlıqlar	12 15,851	16,244
Qudvil və digər qeyri-maddi aktivlər	13 56,730	4,126
Fəxr mənfəət vergisi aktivləri	13 287	1,367
Təsirə salınmış mənfəət vergisi aktivləri	19 1,555	1,013
Kapital investisiyası üçün avans ödənişi	14 15,136	41,971
Digər aktivlər	14	8,925
Cəmi aktivlər	2,292,739	1,273,258
Öhdəliklər		
Banklar və dövlət fondları qarşısında öhdəliklər	15 369,693	174,377
Müştərilər qarşısında öhdəliklər	16 1,374,113	703,058
Digər borc öhdəlikləri	17 93,814	55,451
Türəmə maliyyə öhdəlikləri	18 991	87
Təsirə salınmış mənfəət vergisi öhdəlikləri	19 9,688	–
Zəmanətlər və akkreditivlər üzrə ehtiyat	22 379	2,683
Səhmdarlara ümumi dividendlər	20 –	10,832
Digər öhdəliklər	14 11,572	3,064
Cəmi öhdəliklər	1,860,250	949,552
Kapital		
Səhmdar kapitalı	20 333,000	333,000
Böhlüşdürülməmiş mənfəət / (yığılmış defisit)	19,283	(5,929)
Satış üçün mövcud olan investisiya qiymətli kağızları üzrə xalis realizasiya olunmamış (zərər) / gəlirlər	(100)	98
Məzənnə fərqləri üzrə ehtiyat	80,244	(3,463)
Bankın səhmdarlarına aid olan cəmi kapital	432,427	323,706
Qeyri-nəzarət payları	62	–
Cəmi kapital	432,489	323,706
Cəmi öhdəliklər və kapital	2,292,739	1,273,258

KONSOLIDASIYA EDİLMİŞ MƏNFƏƏT VƏ YA ZƏRƏR HAQQINDA HESABAT

31 dekabr 2015-ci il tarixinə başa çatan il üzrə

(Cədvəllərdəki rəqəmlər min Azərbaycan manatı ilə təqdim edilir)

Qeydlər	31 dekabr 2015-ci ildə başa çatan il	31 dekabr 2014-cü ildə başa çatan il
Faiz gəliri		
Müştərilərə verilmiş kreditlər	78,032	46,606
Satış üçün mövcud olan investisiya qiymətli kağızları	6,846	9,772
Kredit təşkilatlarından alınacaq məbləğlər	6,799	3,392
Ticarət qiymətli kağızları	5,160	3,954
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri	3,382	541
Geriyə satılma razılaşmaları əsasında alınmış qiymətli kağızlar	61	70
100,280	64,335	
Faiz xərci		
Müştərilər qarşısında öhdəliklər	(16,700)	(9,220)
Banklar və dövlət fondları qarşısında öhdəliklər	(5,401)	(4,500)
Digər borc öhdəlikləri	(2,174)	(1,666)
Digər	(60)	(7)
(24,335)	(15,393)	
Xalis faiz gəliri	75,945	48,942
Faiz qazandıran aktivlər üzrə dəyər azalması üzrə ehtiyat	(52,171)	(31,092)
Faiz qazandıran aktivlər üzrə dəyər azalması üçün ehtiyatdan sonra xalis faiz gəliri	23,774	17,850
Xalis haq və komissiya gəliri		
Ticarət qiymətli kağızlarından xalis (zərər) / gəlirlər	7,686	4,203
Satış üçün mövcud olan investisiya qiymətli kağızlarından xalis zərər	(3,678)	47
Xarici valyutadan xalis gəlirlər (zərər) / (gəlir):	(145)	(160)
- dilinq əməliyyatları üzrə	17,635	7,019
- yenidən qiymətləndirmə üzrə	12,992	(1,59)
- xarici valyuta ilə türəmə alətlərlə əməliyyatlar	5,467	–
Digər gəlir	351	313
Qeyri-faiz gəliri	40,308	11,263
İşçilər üzrə xərc	(21,835)	(11,006)
Ünvanı və inzibati xərclər	(21,265)	(14,620)
Külmə və amortizasiya	(4,342)	(3,705)
Zəmanətlər və akkreditivlər üzrə ehtiyatın geri qaytarılması / (ehtiyat)	2,304	(2,534)
Qeyri-faiz xərcləri	(45,138)	(31,865)
Mənfəət vergisi xərclərindən əvvəl mənfəət (zərər)	18,944	(2,752)
Mənfəət vergisi xərci	(4,561)	(44)
İl üzrə xalis mənfəət (zərər)	14,383	(2,796)
Mənfəət əldir:		
- Bankın səhmdarlarına	14,380	(2,796)
- qeyri-nəzarət payın mülkiyyətçilərinə	3	–
14,383	(2,796)	

KONSOLIDASIYA EDİLMİŞ ÜMUMİ GƏLİR HAQQINDA HESABAT

31 dekabr 2015-ci il tarixinə başa çatan il üzrə

(Cədvəllərdəki rəqəmlər min Azərbaycan manatı ilə təqdim edilir)

Qeydlər	31 dekabr 2015-ci ildə başa çatan il	31 dekabr 2014-cü ildə başa çatan il
İl üzrə xalis mənfəət (zərər)	14,383	(2,796)
Digər ümumi gəlir		
Sonrakı dövrlərdə mənfəət və ya zərərə yenidən təsnifatlandırılmış olan digər ümumi gəlir:		
Satış üçün mövcud olan investisiya qiymətli kağızları üzrə ümumi realizasiya olunmamış (zərər) / gəlirlər	(393)	18
Konsolidasiya edilmiş mənfəət və ya zərər haqqında hesabatə yenidən təsnif edilmiş satış üçün mövcud olan investisiya qiymətli kağızları üzrə realizasiya olunmuş zərər	145	160
Satış üçün mövcud olan investisiya qiymətli kağızları üzrə xalis realizasiya olunmamış (zərər) / gəlirlər	(248)	178
Satış üçün mövcud olan investisiya qiymətli kağızları üzrə xalis (zərər) / gəlirlərin vergi effekti	19 50	(36)
Xarici valyuta üzrə məzənnə fərqi, vergini çəkənə qədər	20 83,707	(2,731)
Sonrakı dövrlərdə mənfəət və ya zərərə yenidən təsnifatlandırılmış olan xalis digər ümumi gəlir (zərər)	83,509	(2,589)
İl üzrə cəmi ümumi gəlir (zərər)	97,892	(5,385)
Mənfəət əldir:		
- Bankın səhmdarlarına	97,889	(5,385)
- qeyri-nəzarət payın mülkiyyətçilərinə	3	–
97,892	(5,385)	

KONSOLIDASIYA EDİLMİŞ KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT

31 dekabr 2015-ci il tarixinə başa çatan il üzrə

(Cədvəllərdəki rəqəmlər min Azərbaycan manatı ilə təqdim edilir)

Qeydlər	Bankın səhmdarlarına aiddir					
	Səhmdar kapitalı	Məzənnə fərqi	Cəmi	Qeyri-nəzarət payları	Cəmi	Qeyri-nəzarət payları
31 dekabr 2013-cü il	228,000	7,699	(44)	(732)	234,923	–
İl üzrə xalis zərər	–	(2,796)	–	–	(2,796)	–
İl üzrə digər ümumi zərər	–	–	142	(2,731)	(2,589)	–
İl üzrə cəmi ümumi zərər	–	(2,796)	142	(2,731)	(5,385)	–
Elan edilmiş dividendlər (Qeyd 20)	–	(10,832)	–	–	(10,832)	–
Səhmdar kapitalının nağd pul vəsaiti hesabına artırılması (Qeyd 20)	105,000	–	–	–	105,000	–
31 dekabr 2014-cü il	333,000	(5,929)	98	(3,463)	323,706	–
İl üzrə xalis mənfəət	–	14,380	–	–	14,380	3
İl üzrə digər ümumi gəlir	–	–	(198)	83,707	83,509	–
İl üzrə cəmi ümumi gəlir	–	14,380	(198)	83,707	97,889	3
2014-cü ildə elan edilmiş dividendlərin ləğvi (Qeyd 20)	–	10,832	–	–	10,832	–
Türəmə mülkəssəsinin alınması (Qeyd 5)	–	–	–	–	–	97
Qeyri-nəzarət payında azalma	–	–	–	–	–	(38)
31 dekabr 2015-ci il	333,000	19,283	(100)	80,244	432,427	62

KONSOLIDASIYA EDİLMİŞ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT

31 dekabr 2015-ci il tarixinə başa çatan il üzrə

(Cədvəllərdəki rəqəmlər min Azərbaycan manatı ilə təqdim edilir)

Qeydlər	31 dekabr 2015-ci ildə başa çatan il	31 dekabr 2014-cü ildə başa çatan il
Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti		
Alınmış faiz	88,989	59,195
Ünvanlı faiz	(22,444)	(15,072)
Alınmış haq və komissiya	12,337	7,706
Ünvanlı haq və komissiya	(4,926)	(3,188)
Satış üçün mövcud olan investisiya qiymətli kağızlarının satışı əldə edilmiş xalis realizasiya edilmiş zərər	(145)	(160)
Ticarət qiymətli kağızlarından realizasiya edilmiş xalis gəlir (zərər)	178	(71)
Xarici valyuta ilə dilinq əməliyyatlarından və xarici valyuta ilə türəmə alətlərlə əməliyyatlardan zərərli çıxmaqla realizasiya edilmiş gəlirlər	23,641	7,019
İşçilərə bağlı ödənilmiş xərclər	(18,430)	(12,494)
Ünvanlı ümumi və inzibati xərclər	(18,790)	(13,653)
Alınmış digər əməliyyat gəliri	334	168
Əməliyyat aktivlərində və öhdəliklərdə dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyəti üzrə əldə edilmiş pul vəsaitlərinin hərəkəti	60,744	29,450
Əməliyyat aktivlərində xalis artım (azalma)		
Ticarət qiymətli kağızları	(28,098)	22,732
Kredit təşkilatlarından alınacaq məbləğlər	63,618	(23,356)
Müştərilərə verilmiş kreditlər	(202,467)	(239,755)
Digər aktivlər	(597)	(3)
Banklar və dövlət fondları qarşısında öhdəliklər	19,990	65,659
Müştərilər qarşısında öhdəliklər	342,791	418,704
Digər borc öhdəlikləri	(6,976)	17,968
Digər öhdəliklər	1,022	1,267
Mənfəət vergisindən əvvəl əməliyyat fəaliyyəti üzrə əldə edilmiş xalis pul vəsaitləri	250,027	292,666
Ünvanlı mənfəət vergisi	(970)	(4,960)
Əməliyyat fəaliyyəti üzrə əldə edilmiş xalis pul vəsaitləri	249,057	287,706
İnvestisiya fəaliyyətindən pul vəsaitlərinin hərəkəti		
Alınmış pul vəsaitlərini çıxmaqla törəmə mülkəssəsinin alınması (Qeyd 5)	371	–
Satış üçün mövcud olan investisiya qiymətli kağızlarının alınması	(539,479)	(296,820)
Satış üçün mövcud olan investisiya qiymətli kağızlarının satılması və geri alınmasından daxilolmalar	690,411	242,048
Əmlak və avadanlıqların alınması və avans ödənişləri	(3,999)	(5,758)
Qeyri-maddi aktivlərin satın alınması	(4,406)	(1,667)
Əmlak və avadanlıqların satılmasından daxilolmalar	1,410	1,646
İnvestisiya fəaliyyəti üzrə əldə edilmiş / (istifadə edilmiş) / xalis pul vəsaitləri	144,308	(60,551)
Maliyyələşdirmə fəaliyyətindən pul vəsaitlərinin hərəkəti		
Səhmdar kapitalına vəsaitlərin yunaldılması	20	–
Ünvanlı dividendlər	20	–
Maliyyələşdirmə fəaliyyəti üzrə əldə edilmiş xalis pul vəsaitləri	–	90,008
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərinə valyuta məzənnələrinin dəyişməsinin təsiri	279,961	(17,239)
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərində xalis artım	673,326	299,924
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri, ilin əvvəlinə	6	347,980
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri, ilin sonuna	6	1,021,306

Konsolidasiya edilmiş maliyyə hesabatlarını Bankın İdarə Heyətinin adından imzalayan və buraxılmasına icazə

verənlər:

Tələh Kazimov İdarə Heyətinin Sədri

Həyalə Nağıyeva Baş maliyyə direktoru

“Mediada ailə, qadın və uşaq məsələlərinin işıqlandırılması: nailiyyətlər və perspektivlər”

“Azərbaycan mediası maarifçilik missiyasını uğurla həyata keçirir”. Bu sözləri mediada ailə, qadın və uşaq məsələlərinin işıqlandırılması: nailiyyətlər və perspektivlər”



mövzusunda keçirilən konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib. O, qeyd edib ki, mediada aildaxili məsələlərin işıqlandırılmasında şəxslərin konfidensiallığı qorunmalıdır. Daha sonra çıxış edən MŞ Sədri, millət vəkili Əflatun Axaşov Azərbaycanın ailə modelinin dünyaya örnək olduğunu, bu baxımdan “Əkinçi” qəzetinin rolunu da qeyd edib: “Azərbaycan mətbuatı “Əkinçi” qəzetindən bəri milli-mənəvi dəyərlərin möhkəmlənməsində, Azərbaycan dilinin saflığına qorunmasında müstəsna rol oynayıb. “Əkinçi” qəzetində də ailə-uşaq məsələlərinə yer verilib”.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri müavini Vüqar Əliyev isə çıxışında qeyd edib ki, Azərbaycan dövləti özünü ailə, qadın və uşaq məsələləri üzrə prioritetlərini müəyyənləşdirib: “Azərbaycan bu sahədə bir çox beynəlxalq konvensiyaya qoşulub. Azərbaycan ailə modeli sağlam təməl üzərində qurulmuşdur bir instituta çevrilib. Biz bu gün qadın jurnalistlərinin imzası olmadan Azərbaycan mediasını təsəvvür edə bilmirik. Burada, təbii ki, əsas ulu öndər Heydər Əliyevin qoyduğu siyasətin çox böyük rolu olub. Azərbaycanda senzura, Mətbuat və İnformasiya Nazirliyi ləğv edilib, medianın fəaliyyətinin tənzimlənməsi ilə bağlı mükəmməl qanunvericilik ya-

radılıb. Azərbaycan mediasının inkişafına konseptual yanaşma 2008-ci ildə baş verib. Bu konsepsiyada nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün 2009-cu ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Azərbaycan dünyada yeganə dövlətdir ki, dövlət öz hesabına jurnalistləri mənəvi təminat edir. Bu proses davamlı olacaqdır”.

Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva bildirib ki, Həsən bəy Zərdabi bütün ailələrə müraciət edərək övladlarını təhsil almağa çağırıb: “O, çox gözəl bildirdi ki, millətin inkişafı maarifdən keçir. Azərbaycan ailə modeli dünya ailə modellərindən yaxşı manada fərqlənir. Azərbaycan ailəsi tarixin çətin sınaqlarından uğurla keçib. Azərbaycan ailəsi inkişaf edir. Biz bu gün ailə dəyərlərimizi tarixin sınağında üzü ağı şəkilə çıxarmalıyıq. Sevindirici haldır ki, ölkəmizdə böşəmələrin sayı bir qədər azalıb”.

Tədbirdə KİVDP-nin icraçı direktoru Vüqar Səfəri, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Bəbaoglu, ASAN Rədiyonun rəhbəri Emin Musəvi Azərbaycan mediasında ailə, qadın və uşaq problemlərinin işıqlandırılması ilə bağlı çıxış ediblər. Sonda mediada ailə, qadın və uşaq məsələlərinin peşakar işıqlandırılmasına görə bir neçə media orqanı mükafatlandırılıb.

1 MB internet = 1 qəpik indi Rusiyada!



Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti 1 MB = 1 qəpik kampaniyasının aktiv olduğu ölkələrin siyahısına Rusiyamı da əlavə edib. Rusiyada səfərdə olan Bakcell abunəçiləri Meqafon mobil operatoruna qoşulduqda hər MB üçün cəmi 1 qəpik ödəyərək yüksək sürətli internetdən istifadə edə biləcəklər. Bu təklifdən yararlanmaq üçün abunəçilər sadəcə *125#1000#YES yığaraq rouminq internet paketini aktivləşdirməlidirlər. Hazırda dünyanın 21 ölkəsində olan abunəçilərimiz bu imkandan yararlanmağa bilirlər. Həmin ölkələrin siyahısı belədir: Türkiyə, ABŞ, BƏƏ, Rusiya, Yunanıstan, Almaniya, Böyük Britaniya, Çexiya Respublikası, İspaniya,

Macarıstan və s. Bakcell getdikcə daha çox ölkədə abunəçilərinə ən sərfəli qiymətlə yüksək sürətli internet xidməti təklif etmək üçün rouminq təərəfləri ilə danışıqlar aparır.

Səfərdə olan Bakcell abunəçiləri “Bakcell Roaming” mobil tətbiqindən istifadə etməklə bütün təərəflə ro-minq ölkələrində və operatorlarında zəng, SMS və internet qiymətləri və rouminq xidməti üzrə cari kampaniyalar haqqında bütün məlumatları əldə edə, eyni zamanda, Bakcell-lə onlayn əlaqə yaradaraq dəstək ala bilirlər. Bundan əlavə, abunəçilər bu tətbiq vasitəsilə öz nömrələrinin balansını asanlıqla artırırlar. “Bakcell Roaming” mobil tətbiqi haqqında daha ətraflı məlumat üçün bu linkə daxil olun: <http://www.bakcell.com/az/bakcell-rouminq-ap>.

Kapitalını 15 milyon manat artırdı



15 İyul 2016-cı il tarixində qapalı yerləşdirmə üsulu ilə Bankın 15 milyon manatlıq səhmləri yerləşdirilib. Səhmlərin alıcısı barədə məlumat verilmir. Xəbər verdimiz kimi, martın 7-də nizammamə kapitalının artırılması ilə bağlı bankın səhmdarlarının növbəndən ümumi yığıncağı keçirilmişdi. Yığıncaqda hər birinin nominal dəyəri 200 manatdan 15 milyon manat dəyərində

75 min ədəd adlı

TELEVİZYAYA REKLAMI VƏ TELEVİZYADA REKLAM

(əvvəli ötən sayımızda)

Televiziya reklamının üstünlüyü onun xüsusi operativliyindən ibarətdir (çünki prinsipce, reklam xəbəri redaksiyaya daxil olduqdan sonra dərhal efirə verilir).

Əhalinin geniş təbəqələrinin istehlakı üçün nəzərdə tutulan kütləvi tələbatə malik əmtəə və xidmətlərin reklamı zamanı bu vasitələrin tətbiqi daha səmərəlidir.

Televiziya reklamının bir xüsusiyyəti də odur ki, onun bütün üstünlüklərinə baxmayaraq (auditoriyanın kütləvi əhatə olunması, operativlik, iştirakın səmərəsi), kifayət qədər bahadır və qiymətlərin artımı meylinə malikdir.

Televiziya reklamında diqqətin cəlb edilməsinin mütləq sürətlə bütün vasitələrini və üsullarını əlaqələndirmək olar: müxtəlif obrazları tətbiq etmək, reklam xəbərinin parlaqlığını və dinamikasını, müxtəlif video və səs effektlərini, qeyri-adi tərtibat mətnlərini və s. istifadə etmək. Lakin bütün bunlar böyük miqdarda pul qoyuluşları tələb edir. Bundan əlavə, qeyri-peşəkar işləmiş və lazımcına düşünüləməmiş televiziya reklamı antireklama çevrilə bilər ki, belə reklamlar da effekti digər reklamların nisbətən çox böyükdür.

Yuxarıda deyilənlər təsdiq edir ki, televiziya reklamının yaradılmasına çox ciddi yanaşmaq lazımdır. Belə reklamlarda hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, televiziya reklamı daha yaxşı yadda qalır. Tədqiqatçılar sübut ediblər ki, planetdəki insanların 70%-də görmə yaddaşı daha çox inkişaf etmişdir. Görmə yaddaşının eşitmə yaddaşı ilə əlaqələndirilməsi nəticəsində reklamın effekti on dəfə artır. Televiziya reklamında dinamik təsvirin nümayiş etdirilməsi imkanını reklamın yaradılması zamanı nəzərə alaraq videoçarxdan



daha çox xeyir hasil etmək lazımdır: reklam olunan əmtəəni hərəkətdə göstərmək olar, bu əmtəə bu və ya digər vəziyyətin öhdəsindən necə gəlir, onun funksiyasını göstərmək olar. Əgər bu əraç məhsuludursa, o nədən hazırlanır? Bütün bunlar istehlakçı beynin fəaliyyətini güclü gərginləşdirməyə məcbur etmir, bu isə dərk etməni müvafiq olaraq yüngülləşdirir.

Televiziya reklamının daha bir üstünlüyü onun zaman və məkan daxilində hərəkəti genişləndirmək, müxtəlif yerlərdə və müxtəlif istehsalatlarda reklam olunan əmtəədən istifadə edilməsini göstərmək, kinoxronikanın kadrlarını gətirmək, tamaşaçıni çətinliklə gedilə bilən yerlərə: suyun altına, şaxtaya, uca dağ zirvəsinə keçirmək qabiliyyətidir.

Bütün nöqsanlarına baxmayaraq, televiziya lazımi informasiyanın istehlakçıya çatdırılmasının ən səmərəli üsuludur. Televiziyanın köməyiylə, demək olar ki, məmulatı bayırdan, yaxud üzəndən görmək mümkün olmayacaq (onun bütövlüyünü pozmayaraq və məmulatı yararsız vəziyyətə gətirməyərək). Məsələn, televiziya reklamında kompüterin prosesində baş verən bütün prosesləri göstərmək olar. Televiziya reklamının bütün üstünlükləri ilə yanaşı, onun başlıca üstünlüyü yüksək emosional inandırmaqdır. Qısa müddət ərzində tele-

viziya reklamı istehlakçıda əmtəəyə dayanıqlı və tamamilə müəyyən emosional münasibəti doğurur. Buna görə də televiziya reklamı reklamın ən baxımlı və emosional növü adını haqlı olaraq daşıyır.

Lakin qeyd etmək lazımdır ki, reklamın digər növləri qarşısında belə cəlbedici üstünlüklərinə malik olduğu halda, televiziya reklamı həmçinin bir sıra nöqsanlara malikdir:

- Televiziya reklamı qısamüddətli və epizodikdir. Əgər televiziya reklamı potensial alıcının rejim gününü tapmırsa, onda reklam müraciətləri müddətinə düşmür;

- Televiziya reklamının qısa olması əmtəələrin müsbət keyfiyyətlərini əhatəli təsvir etməyə və əmtəələrin bütün çeşidini dinləyicilərə təklif etməyə imkan vermir;

- Televiziya reklamının məhdud olmasının başlıca səbəbi yüksək dəyərə malik olmasıdır;

- Reklamın heç bir digər tipi bu qədər ustalıq, bilik və yaradıcılıq qabiliyyəti tələb etmir.

Ticarət firmaları televiziya verilişlərində reklam vaxtını 5 saniyədən 1 dəqiqəyə qədər müddətdə istifadə edirlər. Lakin digər firmalarla kooperativ əsaslarda reklam ilə televiziya proqramını təşkil edərək bu nöqsanı aradan qaldırmaq olar.

Televiziya reklamının çatışmazlığı reklam filminin qısa olmasındadır, buna görə də o çərçivədə əmtəə haqqında ətraflı informasiya vermək mümkün deyil və əmtəənin böyük miqdarı və onun təsirinə epizodik və qısa olması haqqında danışmaq mümkün deyil. Səhifədə qalan çap reklamından fərqli olaraq, ekranda görünən televiziya reklamı sonra yox olur. Onun dəyərində də çatışmazlıqlar var.

(davamı gələn sayımızda)

F.M.Qarayev,
BDU-nun dosenti

İsmayıl Əli oğlu İbrahimov

Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Respublikanın tanınmış alimi və ictimai xadimi, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü, Əməkdar Elm Xadimi, texnika elmləri doktoru, professor İsmayıl Əli oğlu İbrahimov 2016-cı il iyulun 16-da ömrünün 101-ci ilində vəfat etmişdir.

İsmayıl İbrahimov 1915-ci il dekabr ayının 31-də Azərbaycanın Ordubad şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1930-1935-ci illərdə Bakı şəhərində Sənaye Polixnik Texnikumunun mexanika fakültəsində oxumuş, 1935-1941-ci illərdə isə Azərbaycan Sənaye İnstitutunun energetika fakültəsində ali təhsil almışdır.

1941-ci ildə Azərbaycan Baş Energetika İdarəsində əmək fəaliyyətinə böyük mühəndis olaraq başlayan İsmayıl İbrahimov elə həmin il ordu sıralarına çağıraraq, 1942-ci ildə Bakı Budyonni adına Hərbi Elektrotexniki Rabitə Akademiyasında təhsil almışdır. O, döyüş ordu sıralarına göndərilməmiş və cəbhədə bacarıqlı hərbi mütəxəssis kimi fərqlənərək batalyon komandirliyinə qədər yüksəlmişdir.

İsmayıl İbrahimov İkinci Dünya müharibəsindən qayıdırdan sonra 1946-1988-ci illərdə Azərbaycan Sənaye İnstitutunda baş laborant, assistent, baş müəllim, dosent, professor və kafedra müdiri işləmişdir. O, 1960-1970-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun rektoru vəzifəsini tutmuşdur. 1970-ci ildə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilən İsmayıl İbrahimov 1978-ci ildə yenidən Azərbaycan Neft və Kimya İnstitutu-

nun rektoru təyin olunmuş və 1988-ci ildə həmin vəzifədə çalışmışdır. O, 1997-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda baş elmi işçi vəzifəsində çalışmışdır.

İsmayıl İbrahimov 1952-ci ildə texniki elmlər üzrə namizədlik, 1964-cü ildə isə doktorluq dissertasiyasını müdafiə etmiş, 1968-ci ildə isə professor adını almışdır. O, elə həmin ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir.

Akademik İsmayıl İbrahimov uzun illər ərzində səmərəli elmi fəaliyyəti sayəsində Azərbaycanda kibernetika, idarəetmə sistemləri, avtomatlaşdırma və informasiya texnologiyalarının inkişafında mühüm xidmətlər göstərmişdir. Alim özünün çoxillik elmi yaradıcılığı ilə ölkədə neftayırma, neft-kimya emal qurğu və proseslərinin kompleks avtomatlaşdırılması üzrə sxemlərin işlənilməsi, hazırlanaraq sənayedə tətbiqi işinə töhfələr vermişdir. Bu tədqiqatlar istehsalatın səmərəliliyinin yüksəldilməsi üçün lazımi zəmin yaratmışdır.

İsmayıl İbrahimov 140-dən artıq elmi əsəri, o cümlədən 20-dək monoqrafiyanın, elmi-metodik vəsait və dərsliklərin müəllifi idi. Alimin rəhbərliyi altında 40-dən çox fəlsəfi və elmlər doktorları hazırlanmışdır. O, bir sıra mətbəə bəyənəlxalq simpozium, konfrans və forumlardakı çıxışları ilə ölkə elmini layiqincə təmsil etmişdir.

İsmayıl İbrahimov elmi yaradıcılığını pedaqoji fəaliyyəti ilə abəngdar şəkildə əlaqələndirmişdir. Alim respublikada və onun hüdüdlərindən kənarında tanınan mətbəə bir ali təhsil ocağına rəhbərlik etdiyi illər ərzində neftçi kadrların yetişdirilməsi və Azərbaycanın "neft



akademiyası" kimi şöhrətinin artırılmasında böyük xidmətlər göstərmişdir.

İsmayıl İbrahimovun ictimai fəaliyyəti də zəngin və tədqiqatçıdır. O, bir neçə çağırış Azərbaycan və SSRİ Ali Sovetinin deputatı seçilmiş, uzun müddət Azərbaycan Uşaq Fondunun İdarə Heyətinin sədri olmuşdur. Alimin fədakar əməyi yüksək qiymətləndirilmişdir. O, müxtəlif orden və medallara, müstəqil Azərbaycan Respublikasının ali təltiflərindən olan "Şərəf" ordeninə layiq görülmüşdür.

Tanınmış ictimai xadim, alim və pedaqog İsmayıl Əli oğlu İbrahimovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev
Artur Rəsizadə
Qotay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Akif Əlizadə
Mikayıl Cabbarov
Arif Mehdiyev
Arif Paşayev
İsa Həbibbəyli
Təfiq Nəgəyev
İbrahim Quliyev
Rasim Əliquliyev
Telman Əliyev
Maqsud Əliyev
Çingiz Qacar
Mustafa Babanlı

Daha 30 tələbə Azercell-də təcrübə keçmək imkanı qazandı

Azercell Telekom-un tələbələr üçün elan etdiyi "Yay Təcrübə Proqramı-2016"-a qəbul və seçilmə artıq başa çatdı. Aparılan seçimlər nəticəsində 30 nəfər məzun və tələbə bu yay Azercell-in təcrübə proqramında iştirak etmək imkanı qazanıb. Əsasən, Azərbaycan Diplomatik Akademiyası, Qafqaz Universiteti və Bakı Dövlət Universiteti tələbələrini yer aldığı "Yay Təcrübə Proqramı" telekommunikasiya sahəsinin lideri olan Azercell-də təcrübə keçmək imkanı qazandıraraq universitetlərdə öyrən-

dikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək şansı yaradır. "Yay Təcrübə Proqramı" çərçivəsində mərhələlərlə seçilən gənclər 2 ay müddətində şirkətdə işləyib təcrübə qazanmaq imkanı əldə edirlər. Bundan əlavə, tələbələr telekommunikasiya sahəsində birbaşa mənbədən bilik əldə edərək maraqlı və məsuliyyətli layihələrdə iştirak edirlər. Bu proqram gənclərin gələcək karyera inkişafına da yardımçı olur. Məlumat üçün bildirik ki, 16-25 may tarixlərində keçirilən seçimlərin ilk mərhələsi təqdim olunan müraciət formalarının dəyərli müraciətə davət almış tələbələr və məzunlar isə müxtəlif testlər, çalışmaları və müsahibələr vasitəsilə seçiliblər. Dəyərli müraciətlər zamanı tələbələr və məzunlar akademik fəaliyyətləri, ixtisas üzrə nəzəri bilikləri və maraqları sayəsində fərqləniblər. Son seçim turu dəyərli müraciətlər və üz-üzə keçirilən müsahibələrdən ibarət olub.

Sentyabrda başa çatacaq təcrübə proqramının sonunda gənclərə Azercell tərəfindən sertifikatlar təqdim olunacaq. Onu da bildirik ki, indiyə qədər 103 tələbə Azercellin "Yay Təcrübə Proqramı" çərçivəsində şirkətdə təcrübə keçmək imkanı qazanıb.



qram gənclərin gələcək karyera inkişafına da yardımçı olur. Məlumat üçün bildirik ki, 16-25 may tarixlərində keçirilən seçimlərin ilk mərhələsi təqdim olunan müraciət formalarının dəyərli müraciətə davət almış tələbələr və məzunlar isə müxtəlif testlər, çalışmaları və müsahibələr vasitəsilə seçiliblər. Dəyərli müraciətlər zamanı tələbələr və məzunlar akademik fəaliyyətləri, ixtisas üzrə nəzəri bilikləri və maraqları sayəsində fərqləniblər. Son seçim turu dəyərli müraciətlər və üz-üzə keçirilən müsahibələrdən ibarət olub.

Sentyabrda başa çatacaq təcrübə proqramının sonunda gənclərə Azercell tərəfindən sertifikatlar təqdim olunacaq. Onu da bildirik ki, indiyə qədər 103 tələbə Azercellin "Yay Təcrübə Proqramı" çərçivəsində şirkətdə təcrübə keçmək imkanı qazanıb.

"Excelsior Hotel & Spa Bakı" otelində tədbir keçirildi



15 iyul 2016-cı il tarixində "Excelsior Hotel & Spa Bakı" otelində açıq hovuzun kənarında tədbir keçirildi. Tədbirdə paytaxt qonaqları və sakinləri, işgüzar dairələrin və KİV nümayəndələri iştirak etdilər. Sərinləşdirici içkilər, ləzzətli təamlar və canlı musiqi hovuz ətrafında gözəl ab-hava yaratdı. Estrada müğənnilərinin ifasında populyar milli və xarici şlyagerlərin hamının ürəyincə oldu. Həmçinin, FMS Modelleri yay kolleksiyasını nümayiş etdilər.

Açılış mərasimində çıxış edən "Excelsior Hotel & Spa Bakı" otelinin baş meneceri Turhan Poyraz qonaqlara yay hovuzunun yanında şəraitə və göstərilən xidmətlərə dair geniş informasiya verib. O, qeyd edib ki, bundan sonra paytaxtımızın qonaqları və sakinləri şəhərdən kənar çıxmadan qızmar yay günlərində gözəl şəraitdə dinləyə, günəş şüaları qəbul edə, suyun yanında axşam mehindən həzz ala biləcəklər.

Tədbirdə qonaqlar arasında lotereya oyunu keçirildi və qonaqlar "Excelsior Hotel & Spa Bakı" otelindən, Türk Hava Yollarından, "Arçelik" və digər şirkətlərdən hədiyyələr udundular.

Qeyd edək ki, "Excelsior Hotel & Spa Bakı" 2005-ci ildən avqustundan fəaliyyət göstərir. Otel 1 "Imperial"-lyuks, "Royal"-lyuks, 4 "Crown"-lyuks, 45 "Heritage"-deluks, 9 "Duke"-standart otaqlar, konfrans zalı, biznes mərkəzi, restoranlar, "Aura" sağlamlıq mərkəzi və s.-dən ibarətdir.



GəncOL-da 70-dən çox endirim!

Azercell-in unikal tarif paketinin endirimləri bütün rekordları qırır

Abunəçilərə təqdim edilən fərqli və unikal tarif paketi çəşidənə, eləcə də sərfəli endirimlərə görə hər zaman öndə olan ölkənin lider mobil operatoru Azercell Telekom müştərilərinin rahatlığını əsas hədəfi kimi saxlamaqda davam edir. Buna nümunə olaraq Gənc OL tarif paketi abunəçilərini inanılmaz endirimləri ilə

təəcübləndirməkdədir. İndi sözügedən tarif paketi ilə abunəçilər 70-dən artıq məkanda sərfəli endirimlərdən yararlanırlar. GəncOL-a qoşulan abunəçilər ParkCinema və Cinema Plus kinoteatrlar şəbəkəsində bir biletdə həm də ikinci pulsu əldə edir, eləcə də, Papa John's, Cinnabon, Sultan Ahmet restoranlarında, BakuMall və

28Mall alış-veriş mərkəzlərində, GRBStəlim mərkəzlərində, City Taxi və onlarla digər xidmətlərdə sərfəli endirimlərdən faydalanırlar. Bu endirimlərdən yararlanmaq da çox asandır. Sadəcə, GəncOL tarifinə qoşulub, 7070 qısa nömrəsinə SMS göndərmək və əldə olunan kodu endirim təklifi olunan məkanda tətbiq etmək kifayət edir.

IDEAL DIZAYN
Daimi tərəfdaşınız

Ofis mebeli və layihələr

- Metal dolablar
- Metal stellaj sistemi
- Metal tumbalar
- Metal seyflər
- Metal masalar

Tel.: 012 480 37 55
E-mail: office@idealdizayn.az
www.idealdizayn.az

Təsisçi:
akademik Ziyad SƏMƏDZADƏ
Baş redaktor: Aytən SƏMƏDZADƏ

ELMİ-REDAKSİYA ŞURASI:
Akif Musayev, Qüdrət Kərimov, Elşən Hacıyeva, Elşad Səmədzadə, Müşfiq Atakışiyev, Mirdamət Sadiqov, Mehriban Alışanova, Xanühüseyn Kazımlı, Məhəş Əhmədov, Şahzadə Əliyev, Amil Məhərrəmov, Rüşfət Quliyev, Mirqasım Vahabov, Rauf Əliyev, Süleyman Qasımov, Cahangir Qocayev.

Kompyuter mərkəzinin direktoru:
Qotay ORUCLU
oktay_oruc@mail.ru

Redaksiyanın ünvanı:
Əliyev Əliyev küçəsi, 7
Redaksiya: 566-09-60
Ünvanı şöbə: 514-14-27 (fax)
Mühasibat: 566-63-08

Dərc olunan materiallardakı fikirlər Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir.
"İQTİSADİYYAT" qəzetinin kompyuter mərkəzində yığılmış və səhifələnməmiş, "Zaman-Azər" MMC firmasının mətbəəsində çap edilmişdir.
Lisensiyası: 022201
İndeks: 0355 Tiraj: 3400